

# Qədim türk xalqı – çuvaşlar

Çuvaşlar təxminən 2 milyon nəfərdən ibarət qədim türkdilli xalqıdır. Ehtimala görə, "Çuvaş" suvar sözündən yaranıb. Bu sözün digər türk dillərində şox işlənən "yavaş" sözündən geldiyi də ehtimal olunur. "Çavaş" sözü tatarca "çivaş" olub "sakit, təvazökar, sülhsevər" deməkdir. Özlərini "çavaş" adlandıran çuvaşların əksəriyyəti Çuvaş Muxtar Respublikasında yaşayır, digər bir qismi isə qonşu Tatarstan və Başqırdıstan muxtar respublikalarında, Qərbi Sibirdə və başqa ərazilərdə məskunlaşdır.



Çuvaşlar eramızdan əvvəl Orta Asiyadan Şərqi Avropaya köç ediblər. İldil (Volqa) çayı ətrafında məskunlaşdıqdan sonra digər türkdilli tayfalar – hunlar, xəzərlər, peçeneqlər, bolqarlarla qayna'yıb-qarışıblar.

1237-ci ildə Volqa Bulqar dövləti monqol-türk ordusu tərəfindən darmadağın edilib. Sonralar həmin bölgədə yaradılmış Qızıl Orda dövlətinin sərhədləri indiki Çuvaşistan ərazisini əhatə edirdi. XIV əsrə Qızıl Orda dövləti parçalandı və çuvaş torpaqları Qazan xanlığının tərkibinə daxil olundu. Daha sonra Kazan xanlığı 1552-ci ildə rus çarı İvan Qroznı tərəfindən dağdırıldı. Bu tarixdən sonra bütün torpaqlarını itirərək ruslara xərac verməyə məcbur olan əksər kasib çuvaş kəndliləri əkinçilikdən el çəkərək fehlə və nəqliyyatda işləməyə başladılar. İş axtaran çuvaşların bir qismi Türkiyəyə köçüb. 1925-ci il aprelin 21-de Çuvaşistan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Paytaxtı Çeboksarı şəhəridir.

Çuvaşların əsas ənənəvi məşğulliyət növü əkinçilikdir. Heyvandarlıq yem torpaqları olmadığı üçün zəif inkişaf edib. Uzun müddət arıcıılıqla da məşğul olublar. Burada taxta oyma (qablar, xüsusən də pivə qabları, mebel, dulusçuluq, toxu-



ma, tikmə, naxışlı toxuma (qırmızı-ağ və rəngli naxışlar), həmçinin ip istehsalı və digər sənətkarlıq növləri inkişaf edib.

Çuvaş xalqının mədəniyyəti özünəməxsusluğunu ilə seçilir. Bayram günlerində müxtəlif rəngli dekorativ baş geyimlərindən istifadə edilir. Qızlar boncuklu tikmə və gümüş sikkələrlə bəzədilmiş yuvarlaq papaqlar taxırlar. Evli qadınlar hər zaman başlarını çiynindən aşağıya qədər olan, naxışlı, ağ rəngli nazik kətan parçadan hazırlanmış surpan ilə örtürərlər. Sikke, muncuq və mərcandan hazırlanmış bu zərif baş geyimləri çuvaş qız və gəlinlərinə çox yaraşır.

*Fidan HÜQUQQIZI,  
"Xalq qəzeti"*